

Heyvandarlığın vəziyyəti haqqında rəsmi statistika hesabatı üzrə statistik proseslərin idarə olunmasının “Statistik Biznes - Prosesin Ümumi Modeli”nin milli versiyası əsasında təsviri

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1	Tələbatların müəyyənləşdirilməsi	Heyvandarlıq statistikasına üzrə ümumi tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, qərarlar, sərəncamlar	MDB FAO	Rəsmi statistika hesabatlarının təkmilləşdirilməsi
1.1	İnformasiyaya olan tələbatların müəyyənləşdirilməsi	Heyvandarlıq statistikasına üzrə yekun informasiyaya olan tələbatın müəyyənləşdirilməsi	Beynəlxalq metodologiya, sorğu, istifadəçilərin tələbi, əmrlər, qərarlar, sərəncamlar	MDB, FAO və digər ölkələrlə səriştənin bölüşdürülməsi	Məlumat istifadəçilərinin tələbatının öyrənilməsi
1.1.1	Ölkənin milli prioritetləri əsasında tələblərin müəyyənləşdirilməsi	Heyvandarlıqla əlaqədar mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş qərarlara baxış	Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 02.12.2013 tarixli, 129/11 № li qərarı	İcra və nəzarətədi-ci orqanlar (siyasi dairələr)	Yeni təkliflərin müəyyənləşdirilməsi
1.1.2	Beynəlxalq metodologiya, standart və təcrübələrin öyrənilməsi və tələbatların müəyyənləşdirilməsi	Heyvandarlıq statistikasına ilə əlaqədar Dövlətstatkomun əmr və qərarlarına baxış	Mövcud deyil	DSK, KTSSŞ	Yeni təkliflərin və istiqamətlərin müəyyənləşdirilməsi və mövcud işlərin təkmilləşdirilməsi
1.1.3	Normativ hüquqi bazanın və ölkədaxili tələblərin öyrənilməsi	Heyvandarlıq statistikasına daxil olan materiallara baxış	Heyvandarlıq statistikasına dair daxil olmuş sənədlər	MDB və FAO üzrə məlumat mənbələri, nəşrlər və ölkələrlə səriştənin bölüşdürülməsi	Heyvandarlıq statistikasının təkmilləşdirilməsi ilə bağlı təkliflərin layihəsi
1.1.4	İstifadəçilərin tələbatlarına dair görüşlərin təşkili, mövcud tələbatların araşdırılması və təhlili	Heyvandarlıq statistikasının təşkilinə və aparılmasına dair istifadəçilərlə görüşlərin təşkili və təhlili	Görüşlərin, iclasların protokolları	DSK, KTSSŞ	Yeni təkliflərin və istiqamətlərin müəyyənləşdirilməsi
1.1.5	Müəyyən olunmuş tələbatların müzakirə üçün hazırlanması	Kənd təsərrüfatı statistikasına dair müəyyən olunmuş tələbatın Elmi-metodoloji şurada müzakirəsi üçün məzmunun	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, KTSSŞ	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		hazırlanması			
1.2	Tələbatların müzakirəsi və təsdiqi	Heyvandarlıq statistikasını üzrə göstəricilərin təkmilləşdirilməsi ilə əlaqədar KTN ilə müzakirələrin aparılması, razılaşdırılması və yeni hesabat formasının təsdiqi	KTN-dən daxil olmuş rəy və təkliflər	KTN	İnzibati mənbələrə dair informasiyanın və tələbatın müəyyənləşdirilməsi
1.2.1	Müəyyən olunmuş tələbatlarla bağlı maraqlı tərəflərlə məsləhətləşmələrin aparılması	Hesabat təqdim edən tərəflərlə yazılı və şifahi müzakirələrin təşkili	Görüşlərin, iclasların protokolları, yazılı razılaşmalar	DSK, KTSS	Təkliflərin müzakirəsi və təhlili
1.2.2	Tələbatların dəqiqləşdirilməsi	Məlumatların mövcudluğunun araşdırılması	Təkliflərin və mövcud olan məlumatların müqayisəsi	Kənd təsərrüfatı statistikasının iş bölgüsü	DSK, KTSS
1.2.3	Müəyyən olunmuş tələbatların müzakirəsi və təsdiqi	Məsələnin elmi-metodoloji şüraya təqdim olunması	Əldə ediləcək məlumatlar üzrə statistik hesabat formasının / metodoloji materialın layihəsinin hazırlanması və Elmi-metodoloji şürayanın müzakirəsinə təqdim olunması	KTN ilə razılaşma məktubları	DSK, KTSS
1.3	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Çıxış statistik məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi	Dövləstatkomun sərəncam və qərarları	DSK, KTSS	Dəyişən konseptual anlayışlar, çıxış cədvəlləri
1.3.1	Çıxış statistik məhsulun müəyyənləşdirilməsi	Çıxış statistik məhsulun keyfiyyətinin müəyyənləşdirilməsi	Dövləstatkomun sərəncam və qərarları	DSK, KTSS	Dəyişən konseptual anlayışlar, çıxış cədvəlləri
1.4	Anlayışların eyniləşdirilməsi	Anlayışların dəqiqləşdirilməsi	Qanunvericilik, beynəlxalq metodoloji sənədlər, anlayışların siyahısı	ƏMAA, ƏN, ETSN, SN, MST ASC, ARDNŞ, DSK, KTSS, EƏMSS	Dəqiqləşdirilmiş anlayışlar

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
1.4.1	Müəyyən edilmiş anlayışların ölkə qanunvericiliyi ilə uyğunluğunun uzlaşdırılması	Tələb olunan göstəricinin ölkə qanunvericiliyinə uyğunlaşdırılması	Qanunvericilik	DSK, KTSS, ƏN	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.2	Müəyyən edilmiş anlayışların digər sahələrdə istifadə edilən anlayışlarla uyğunluğunun müəyyənləşdirilməsi	Göstəricinin digər sahələrlə uyğunluğunun təmin edilməsi	Digər sahələrin materialları	DSK, KTSS	Təkmilləşdirilmiş göstəricilər sistemi
1.4.3	Anlayışların beynəlxalq standartlarla uyğunluğunun təmin edilməsi	Göstəricinin beynəlxalq müqayisəliliyinin təmin olunması	Beynəlxalq göstəricilərə dair materiallar	DSK, KTSS	Təkmilləşdirilmiş konsepsiyalar və göstəricilər sistemi
1.4.4	Müəyyən edilmiş anlayışların istifadəçilərlə müzakirəsi və dəqiqləşdirilməsi	Müəyyən edilmiş anlayışlarla bağlı istifadəçilərin məlumatlandırılması	Müəyyən edilmiş anlayışların siyahısı	DSK, KTSS	Görüşlərə dair xidməti məruzələr, iclasların protokolları
1.5	Məlumatların mövcudluğunun yoxlanılması	Daxili və xarici məlumat mənbələrinin müəyyən edilməsi	Elmi-metodoloji şurada bəyənilmiş layihənin KTN ilə razılaşdırılması, Dövləstatkomun sərəncam və qərarları	DSK, KTSS	Razılaşmalar, strategiyalar, təhlillər
1.5.1	Məlumat mənbələrinin müəyyənləşdirilməsi	Statistik vahidlərin müəyyənləşdirilməsi, maraqlı tərəflərlə məsləhətləşmə	Reyestr məlumatları, təhlillər, sazişlər	DSK, KTSS	Statistik vahidlərin müəyyənləşdirilməsi
1.5.2	İnzibati və digər məlumat mənbələrinin təhlili	İnzibati məlumat mənbələrinin öyrənilməsinin təmin edilməsi	İnzibati mənbə məlumatları, təhlillər, sazişlər, qərarlar	DSK, KTSS	İnzibati mənbələrdən toplanacaq məlumatların müəyyənləşdirilməsi
1.5.3	Çatışmayan məlumatların əldə edilməsi üçün planın (yol xəritəsinin) hazırlanması	İnzibati mənbələrin metodologiyasının təhlilinin təmin edilməsi	Metadologiya, təhlillər, qərarlar	DSK, KTSS	İnzibati mənbələrdən istifadəyə dair metodologiya
1.5.4	Ehtiyac olduğu halda mövcud normativ hüquqi bazaya dəyişikliklərin edilməsi üçün təkliflərin verilməsi	Qanunvericiliklə bağlı təkliflərin verilməsi	Normativ hüquqi baza və ona dəyişiklikləri şərtləndirən amillər	DSK, KTSS	Dəyişikliklərə dair təkliflər
1.6	İqtisadi əsaslandırmanın hazırlanması	İş planının hazırlanması, risklərin təhlili, xərclərin, smetanın	Çıxış statistik məhsullar, risklər, maliyyə sənədləri, smeta	DSK, KTSS	İş planı, "Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli, smeta

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		qiymətləndirilməsi			
1.6.1	İş planının hazırlanması	İş planının hazırlanması	Çıxış statistik məhsullar, inzibati və digər mənbələrdən müəyyənləşdirilmiş toplanacaq məlumatlar	DSK, KTSS	İş planının layihəsi
1.6.2	Risklərin təhlili	Risklərin və imkanların qiymətləndirilməsi	Müəyyən edilmiş risklər və imkanlar	DSK, KTSS	"Risklərin təhlili və qiymətləndirilməsi" cədvəli
1.6.3	Xərclərin qiymətləndirilməsi	Xərclərin hesablanması və müəyyənləşdirilməsi	Maliyyə sənədləri, qərar və sərəncamlar	DSK, KTSS	Smetanın layihəsi
1.6.4	İş planının, risklərin qiymətləndirilməsi və smetanın tərtibi	İş planının, risklərin qiymətləndirilməsi və təklif edilən smetaya baxılması və təsdiq təqdim edilməsi	Smetanın layihəsi, maliyyə sənədlərinin siyahısı	DSK, KTSS	Təsdiqlənmiş smeta
1-ci mərhələnin yekunu. Layihələr və planlar qəbul edildi					
2	Layihələndirmə	24 №-li hesabat formasının doldurulmasına dair göstərişlərin və formanın fərdi elektron maşınlarında işlənməsi proqramı üçün məsələ qoyuluşunun hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, KTSS	Çıxış cədvəllərinin maketi
2.1	Çıxış məhsulunun layihəsi	Çıxış statistik məhsulların və ya xidmətlərin layihəsinin hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, KTSS	Çıxış cədvəllərinin maketi
2.1.1	Çıxış məhsullarının və fərdi çıxış məhsullarının layihələndirilməsi	Çıxış məhsullarının və fərdi çıxış məhsullarının hazırlanması	Hesabatlar, çıxış cədvəlləri, göstəricilərin siyahısı	DSK, KTSS	Çıxış cədvəllərinin və fərdi çıxış məhsullarının maketi
2.2	Dəyişən kəmiyyətlərin izahlarının layihəsi	Dəyişən kəmiyyətlərin izahlarının layihəsinin işlənməsi	Dəyişən kəmiyyətlərin siyahısı, reyestr məlumatları, qərarlar	DSK, KTSS	Dəyişən kəmiyyətlərin izahları
2.2.1	Dəyişən kəmiyyətlərin izahlarının layihələndirilməsi	Dəyişən kəmiyyətlərin izahlarının hazırlanması	Müəyyən edilmiş anlayışların siyahısı, çıxış cədvəllərinin maketi	DSK, KTSS	Dəyişən kəmiyyətlərin izahlarının layihəsi
2.3	Toplanma prosesinin layihəsi	Məlumatların toplanmasının daha münasib metod və vasitələrinin müəyyənləşdirilməsi	İş planları, mümkün məlumat toplama metodlarının siyahısı, istifadəçi tələbatları, razılaşma məktubları, müraciətlər	DSK, KTSS	Məlumatların toplanmasının layihəsi

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.3.1	Məlumatların toplanması metodlarının müəyyənləşdirilməsi	Məlumatların toplanmasının ən uyğun metodlarının müəyyənləşdirilməsi	İş planları, mümkün məlumat toplama metodlarının siyahısı	DSK, KTSSŞ	Müəyyənləşdirilmiş konkret məlumat toplama metodu
2.3.2	Məlumatların toplanması alətlərinin layihələndirilməsi	Kənd təsərrüfatı statistikasına dair məlumatların toplanması alətlərinin (yeni sorğu anketləri, məlumatların daxil edilməsi proqramı, intervüyerlər, respondentlər üçün təlimlər və s.) layihələndirilməsi	İstifadəçi tələbatlarının və ehtiyaclarının yekun siyahısı, müəyyənləşdirilmiş konkret məlumat toplama metodu	DSK, KTSSŞ	Məlumatların toplanması alətlərinin siyahısı
2.3.3	Məlumat toplanmasının hüquqi bazasının layihələndirilməsi	Kənd təsərrüfatı statistikasına dair məlumatların toplanmasının hüquqi bazasının layihələndirilməsi	Razılaşma məktubları, rəsmi sənədlərin layihəsi, respondentlərə ünvanlanmış müraciətlər	DSK, KTSSŞ	Qərar və sərəncam
2.4	Məcmunun və seçmənin layihəsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
2.4.1	Məcmunun layihələndirilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
2.4.2	Seçmə metodologiyasının layihələndirilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
2.5	Məlumatların işlənməsi və təhlilinin layihəsi	Məlumatların işlənməsi və təhlilinin metodologiyasının hazırlanması	DSK, KTSSŞ-nin əmr və sərəncamları	DSK, KTSSŞ,	Statistik məlumatların işlənməsi və təhlili metodologiyası
2.5.1	Məlumatların işlənməsi üçün metodların müəyyənləşdirilməsi	Məlumatların işlənməsi və təhlili üçün metodlarının müəyyənləşdirilməsi	DSK-nın müvafiq əmr və sərəncamlardan irəli gələn məsələlər	DSK, KTSSŞ	Müəyyənləşdirilmiş metodların siyahısı
2.5.2	Məlumatların təhlili üçün metodların layihələndirilməsi	Məlumatların emalı və təhlili üçün metodların layihələndirilməsi	Müəyyənləşdirilmiş metodların siyahısı	DSK, KTSSŞ	Məlumatların təhlilinə dair metodologiya
2.6	İstehsal sisteminin və iş axınının layihələndirilməsi	Məlumatların toplanılmasından yayılmasına qədər olan iş axını prosesinin təşkilinin müəyyənləşdirilməsi	Kənd təsərrüfatı statistikasının şöbəsinin iş planı, "Statistik işlər proqramı", "İstifadəçi məmnunluğu" sorğusunun nəticələri, müvafiq normativ hüquqi sənədlər	DSK, KTSSŞ	İstehsal sisteminin və iş planının layihəsinin hazırlanması

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
2.6.1	İstifadəçi tələbatına uyğun olaraq istehsal sisteminin və iş axınının layihələndirilməsi	İstifadəçi tələbləri əsasında istehsal sisteminin və iş axınının layihəsinin hazırlanması	İstifadəçi məmnunluğu sorğusunun nəticələri, kollegiya qərarları, müvafiq əmr, sərəncam, göstəriş və ya tapşırıqlar	DSK, KTSSŞ,	İstehsal sisteminin və iş planının layihəsi
2.6.2	Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin, iş axınının təhlili və təsdiqi	Bütün layihələndirilmiş metodoloji komponentlərin, istehsal sisteminin və iş axınının təhlili	Kənd təsərrüfatı statistikasının iş planının və Statistik işlər proqramının layihəsi	DSK, KTSSŞ,	DSK üzrə iş planlarının və Statistik işlər proqramının təsdiqi
2-ci mərhələnin yekunu. Bütün layihələr təsdiqləndi					
3	İstehsal sisteminin yaradılması	İstehsal sisteminin işlək vəziyyətə gətirilməsi, sınaqların keçirilməsi	Alətlər (məsələ qoyuluşu, proqram təminatı), məlumatlar, reyestrlər, fəaliyyət planı, sənədləşdirilmiş proseslər	DSK, KTSSŞ	İstehsal sistemi
3.1	Statistik məlumatların toplanması vasitələrinin yaradılması	Toplanma vasitələrinin yaradılması işlərinin aparılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı	DSK, KTSSŞ	Texniki şərtlər, məsələ qoyuluşu, proqram təminatı
3.1.1	Statistik məlumatların toplanma vasitələrinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, KTSSŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.1.2	Statistik məlumatların toplanması üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması	Mövcud proqram təminatının aktualaşdırılması və ya yenisinin yaradılması	Texniki şərtlər, məsələ qoyuluşu	DSK, KTSSŞ	Proqram təminatı
3.1.3	Statistik məlumatların toplanması üçün hazırlanmış və ya aktualaşdırılmış proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, KTSSŞ	Təhvil-təslim aktı
3.2	Prosesin komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Prosesin komponentlərinin yaradılması və ya mövcud olanların yaxşılaşdırılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı	DSK, KTSSŞ	Texniki şərtlər, proqram təminatı, təhvil-təslim aktı

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
3.2.1	Məlumatların işlənməsi və təhlili komponentlərinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, KTSSŞ,	Texniki şərtlər, məsələ qoyuluşu
3.2.2	Məlumatların işlənməsi və təhlili üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması	Toplanmış məlumatların işlənməsi üçün proqram təminatının hazırlanması və ya aktualaşdırılması	Texniki şərtlər və ya məsələ qoyuluşu	DSK, KTSSŞ	Proqram təminatı
3.2.3	Məlumatların işlənməsi və təhlili üçün yaradılmış və ya aktualaşdırılmış proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, KTSSŞ	Təhvil-təslim aktı
3.3	Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	Yayım komponentlərinin yaradılması və ya yaxşılaşdırılması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması", məsələ qoyuluşu, proqram təminatı	DSK, KTSSŞ	Texniki şərtlər, proqram təminatı, təhvil-təslim aktı
3.3.1	Yayım komponentlərinin yaradılması və ya aktualaşdırılması üçün texniki şərtlərin hazırlanması	Texniki şərtlərin, məsələ qoyuluşlarının hazırlanması	"Məsələ qoyuluşlarının vahid nümunəvi forması"	DSK, KTSSŞ	Texniki şərtlər, məsələ qoyuluşu
3.3.2	Məlumatların yayılması üçün proqram təminatının yaradılması və ya aktualaşdırılması	Toplanmış məlumatların yayılması üçün proqram təminatının hazırlanması və ya aktualaşdırılması	Texniki şərtlər və ya məsələ qoyuluşu	DSK, KTSSŞ, EƏMSSŞ, İTŞ	Proqram təminatı
3.3.3	Məlumatların yayılması üçün yaradılmış və ya aktualaşdırılmış proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatının sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, KTSSŞ	Təhvil-təslim aktı
3.4	İş axını prosesinin formalaşdırılması	Məlumatların toplanmasından yayılmasına qədər statistik biznes-prosesdə istifadə edilən dəyişikliklərin formalaşdırılması	Metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar	DSK, KTSSŞ	İş axını prosesinin formalaşdırılması
3.4.1	Yaradılmış və ya aktualaşdırılmış komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması	Toplanma, işlənmə, təhlil və yayılma üçün mövcud olan komponentlərin daxili informasiya sistemləri və alətlərlə uyğunlaşdırılması	Metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar	DSK, KTSSŞ	Aktualaşdırılmış metaməlumatlar, reyestrlər, məlumat bazaları, təsnifatlar
3.5	İstehsal sisteminin sınaqdan keçirilməsi	Toplanmış və komplektləşdirilmiş xidmətlərin və əlaqəli	Məsələ qoyuluşuna uyğun hazırlanmış proqram	DSK, KTSSŞ	Proqramın təhvil-təslimi

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
		iş axını proseslərinin sınaqdan keçirilməsi			
3.5.1	İstehsal sisteminin yoxlanışının yerinə yetirilməsi	İstehsal sisteminin, komponentlərin icrasının və onlarla əlaqəli xidmətlərin sınaqdan keçirilməsi	Proqram təminatı	DSK, KTSSŞ	Proqram təminatı
3.5.2	İstehsal sisteminin təhvil-təslim sınağının yerinə yetirilməsi	İstehsal sisteminin qiymətləndirilməsi və qəbulu	Proqram təminatı	DSK, KTSSŞ	Təhvil-təslim aktı
3.6	Statistik biznes-prosesin sınaqdan keçirilməsi	Statistik biznes-prosesin pilot layihəsinin sınaqdan keçirilməsi	Sınaq və ya pilot müayinə, fəaliyyət planı	DSK, KTSSŞ	Fəaliyyət planı, qiymətləndirmə hesabatı
3.6.1	Sınaq üçün fəaliyyət planının hazırlanması	Toplanmadan yayılmaya qədər olan biznes - prosesin sınaqdan keçirilməsinə dair fəaliyyət planının hazırlanması	Daxili sınaq və ya respondentlərlə pilot müayinə	DSK, KTSSŞ	Fəaliyyət planı
3.6.2	Sınağın keçirilməsi və qiymətləndirilməsi	Biznes-prosesin sınağının keçirilməsi	Fəaliyyət planı	DSK, KTSSŞ	Biznes-prosesin həyata keçirilməsi və ya onun təkmilləşdirilməsinə dair qiymətləndirmə hesabatı
3.7	İstehsal sisteminin yaradılmasının yekunlaşdırılması	İstehsal sisteminin yaradılmasının başa çatdırılması	Sənədləşdirilmiş proseslər, tədris planı	DSK, KTSSŞ	İstehsal sisteminin tətbiqi, səriştəlilik
3.7.1	İstehsal sisteminin təqdimatı və sənədləşdirilməsi	İstehsal sisteminin tətbiqi, təhvil-təslim aktının hazırlanması	Sənədləşdirilmiş proseslər	DSK, KTSSŞ	İstehsal sisteminin tətbiqi
3.7.2	İstehsal sistemi ilə tanışlıq, kadrların məlumatlandırılması, texniki dərslərin keçirilməsi	Treninglərin keçirilməsi, təlimati kitabçaların hazırlanması	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK, KTSSŞ	Yüksək bilik səviyyəsinə malik kadrların hazırlanması
3-cü mərhələnin yekunu. İstehsal sistemi yaradıldı					
4	Məlumatların toplanması	Lazım olan bütün informasiyanın toplanması	Reyestr, planlar, Statistik işlər proqramı, məlumatlar	DSK, KTSSŞ, YSO	Statistik məlumatlar
4.1	Məcmunun yaradılması və statistik vahidlərin seçilməsi	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.1.1	Seçmə üçün məlumat bazasının hazırlanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.1.2	Seçmə şəbəkənin formalaşdırılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.1.3	Seçmənin aparılması və yekunlaşdırılması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
4.2	Məlumatların toplanmasına hazırlıq	Məlumatların toplanmasına hazırlıq işlərinin yekunlaşdırılması	Plan, kadrların siyahısı, tədris planı, təlimatlar, metodologiyalar, məsələ qoyuluşu	DSK, KTSS	Plan, ixtisaslı kadrlar, proqram təminatı
4.2.1	Məlumatların toplanması üçün planın hazırlanması	Məlumatların toplanması üçün planın hazırlanması və öhdəliklərin müəyyən edilməsi	Plan və öhdəliklər	DSK, KTSS	Plan
4.2.2	Kadrların seçilməsi	Məlumatların toplanması üçün işçi heyətin müəyyən edilməsi	Kadrların siyahısı	DSK, KTSS	Seçilmiş və ya təyin olunmuş kadrların siyahısı
4.2.3	Təlim materiallarının hazırlanması və təlimlərin keçirilməsi	İntervüer və respondentlər üçün təlim materiallarının hazırlanması və təlimlərin (seminarların) keçirilməsi	Dövlətstatkomun müvafiq əmri, tədris planı	DSK, KTSS	Kadrların bilik səviyyəsinin artırılması
4.2.4	Məlumatların toplanması üçün maddi resursların və İT alətlərinin hazırlanması	Toplanma materialları və alətlərinin toplanma prosesinin iştirakçıları və orqanları arasında yayımlanması	Sorğu anketləri, təlimatlar, metodoloji sənədlər, rəsmi məktublar	DSK, KTSS,	Yayımlanmış maddi resurslar və İT alətləri
4.2.5	Proqram vasitələrinin kompüterlərə və ya serverə yüklənməsi	24 №-li rəsmi statistika hesabatının onlayn rejimdə toplanması üçün proqram təminatının veb sahifədə yerləşdirilməsi	Məsələ qoyuluşu	DSK, KTSS	Proqram təminatı
4.3	Məlumatların toplanması	Məlumatların toplanması, yoxlanması və qiymətləndirilməsi	Statistik işlər proqramı, ilkin məlumatlar, proqram təminatı və qiymətləndirmə metodları	DSK, KTSS	Məlumatlar, qiymətləndirmə, informasiya-texniki dəstək
4.3.1	Statistik vahidlərdən hesabatların alınması	24 №-li rəsmi statistika hesabatları üzrə onlayn rejimdə ilkin məlumatların qəbul edilməsi	Statistik işlər proqramı, Yerli statistika orqanları üçün Statistik işlər proqramı	DSK, KTSS	İlkin məlumatlar

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
4.3.2	İlkin informasiya toplusunun hazırlanması	İlkin informasiyanın yoxlanılması və informasiya toplusunun hazırlanması	İlkin məlumatlar	DSK, KTSS	İlkin informasiya toplusu
4.3.3	Toplanmış məlumatların yoxlanılması	Məlumatların avtomatlaşdırılmış qaydada yoxlanılması	İlkin informasiya toplusu və proqram təminatı	DSK, KTSS	Yoxlanılmış məlumatlar
4.3.4	Toplanmış məlumatların qiymətləndirilməsi	Məlumatların qiymətləndirilməsi və texniki problemlərin həlli istiqamətində işlərin görülməsi	Məlumatlar və qiymətləndirmə metodları	DSK, KTSS	Qiymətləndirmənin nəticələri
4.3.5	Məlumatların toplanmasına informasiya-texniki dəstəyin təmin edilməsi	İntervüyerlərə, respondentlərə, YSO-lara metodoloji və yaxud maddi-texniki dəstəyin göstərilməsi	Metodoloji sənədlər və maddi-texniki vasitələr	DSK, KTSS	Təmin edilmiş informasiya-texniki dəstək
4.4	Məlumatların toplanmasının yekunlaşdırılması	Məlumatların toplanmasının başa çatdırılması	Məlumatlar	DSK, KTSS	Elektron məlumat bazası, arxiv
4.4.1	Toplanmış məlumatların müvafiq məlumat bazasına yüklənməsi və işlənməsi üçün hazırlanması	Toplanmış məlumatların işlənmə və təhlil üçün hazırlanması	Toplanmış məlumatlar	DSK, KTSS	Elektron məlumat bazası
4.4.2	Məlumatların toplanmasında istifadə olunmuş materialların arxivləşdirilməsi	İstifadə olunmuş materialların sənədləşdirilərək arxivləşdirilməsi	Elektron məlumat bazası, istifadə olunmuş bütün materiallar	DSK, KTSS	Arxivləşdirmə
4-cü mərhələnin yekunu. Məlumatlar işlənməyə hazırdır					
5	Məlumatların işlənməsi	Təsnifləşdirmə və kodlaşdırma, baxış, düzgünlüyün yoxlanılması və redaktə, impyutasiya, çəkirlərin hesablanması	Statistik məlumatlar, reyestrlər, məsələ qoyuluşu, proqram təminatı, çəkirlər	DSK, KTSS	Statistik məlumatlar
5.1	Məlumatların birləşdirilməsi	Müxtəlif mənbələrdən toplanmış məlumatların birləşdirilməsi	Məlumatlar və reyestrlər	DSK, KTSS	Məlumatların birləşdirilməsi
5.1.1	Müxtəlif məlumat mənbələrinin inteqrə edilməsi	Daxili və yaxud kənar məlumat mənbələrinin inteqrasiya edilməsi	Məlumatlar, məlumat mənbələri	DSK, KTSS	İnteqrə edilmiş məlumat mənbələri
5.2	Təsnifləşdirmə və kodlaşdırma	Giriş məlumatlarının təsnifləşdirilməsi və kodlaşdırılması	Təsnifatlar, məlumatlar	DSK, KTSS	Təsnifləşdirilmiş məlumatlar və statistik vahidlər
5.2.1	Daxil edilən ilkin məlumatların kodlaşdırılması	Daxil edilən məlumatların təsnifatlara uyğun kodlaşdırılması	Statistik təsnifatlar, məlumatlar	DSK, KTSS	Kodlaşdırılmış (təsnifləşdirilmiş) məlumatlar

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
5.2.2	Statistik vahidlərin təsnifləşdirilməsi	Giriş məlumatlarının konkret təsnifatlara, yeni siniflərə və ya qruplara təsnifləşdirilməsi	Giriş məlumatları	DSK, KTSS	Təsnifləşdirilmiş statistik vahidlər
5.3	Məlumatlara baxış və onların düzgünlüyünün yoxlanılması	Baxış və düzgünlüyün yoxlanılması (giriş məlumatlarının yoxlanılması)	Məlumatlar, məsələ qoyuluşu, keyfiyyətə nəzarət cədvəlləri	DSK, KTSS	Yoxlanılmış keyfiyyətli məlumatlar
5.3.1	Məlumatların ilkin mərhələdə yoxlanılması	Giriş məlumatlarının mexaniki yoxlanılması	Məlumatlar	DSK, KTSS	Yoxlanılmış məlumatlar
5.3.2	Avtomatlaşdırılmış nəzarətin aparılması	Avtomatlaşdırılmış nəzarət prosedurlarının təşkili	Avtomatlaşdırılmış nəzarət üçün məsələ qoyuluşları	DSK, KTSS	Avtomatlaşdırılmış nəzarət, keyfiyyətli məlumat
5.3.3	Keyfiyyətə nəzarət cədvəllərinin əldə edilməsi və təhlil olunması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.4	Məlumatların redaktəsi və impyutasiya	Məlumatlar düzgün olmadıqda, buraxıldıqda və ya qeyri-real olduqda yeni göstəricilərin daxil edilməsi	Məsələ qoyuluşu, proqram təminatı	DSK, KTSS	İmpyutasiya
5.4.1	İmpyutasiya (şərti hesablamə) elementlərinin təyin olunması	İmpyutasiya elementlərinin müəyyən edilməsi	Məsələ qoyuluşu	DSK, KTSS	Mövcud deyil
5.4.2	İmpyutasiyanın (şərti hesablamənin) aparılması	İmpyutasiya prosedurunun tətbiqi	Məsələ qoyuluşu, proqram təminatı	DSK, KTSS	Mövcud deyil
5.4.3	İmpyutasiya üzrə qeydlərin alınması, redaktəsi və qiymətləndirilməsi	İmpyutasiya əmsalının hesablanması	Proqram təminatı	DSK, KTSS	İmpyutasiya əmsalı
5.5	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalaşdırılması	Yeni dəyişən kəmiyyətlərin və statistik məlumatların formalaşdırılması	Dəyişən kəmiyyətlər və vahidlər, məlumat bazaları	DSK, KTSS	Dəyişən kəmiyyətlər
5.5.1	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin formalaşdırılması	Yeni dəyişənlərin və vahidlərin formalaşdırılması	Təsdiqlənmiş giriş məlumat bazaları	DSK, KTSS	Dəyişən kəmiyyətlər və vahidlər
5.5.2	Yeni dəyişən kəmiyyətlərin və vahidlərin məlumatların emalı bazasına inteqrasiyası	Formalaşdırılmış yeni dəyişənlərin və vahidlərin məlumatların emalı bazasına inteqrasiyası	Dəyişən kəmiyyətlər və vahidlər	DSK, KTSS	Yenilənmiş məlumat bazaları
5.6	Məlumatlar üçün çəkirlərin hesablanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.6.1	Çəkirlərin hesablanması	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil
5.6.2	Hesablanmış çəkirlərin məlumatların emalı	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil	Mövcud deyil

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
	bazasına inteqrasiyası				
5.7	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	Aqreqasiya olunmuş göstəricilərin hesablanması	İlkin məlumat bazası, hesablanmış çəkilər	DSK, KTSS	Aqreqasiya olunmuş göstəricilər
5.7.1	Aqreqasiya elementlərinin əldə edilməsi və ya hesablanması	Aqreqasiya elementlərinin əldə edilərək toplanması	İlkin məlumat bazası, hesablanmış çəkilər, məsələ qoyuluşu	DSK, KTSS	Aqreqasiya olunmuş göstəricilər
5.8	Yekun məlumat fayllarının formalaşdırılması	Yekun məlumat fayllarının formalaşdırılması	Məlumatlar	DSK, KTSS	Yekun məlumatlar
5.8.1	İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması	İşlənmiş məlumat fayllarının təhlil üçün hazırlanması	Məlumatlar	DSK, KTSS	Yekun məlumatlar
5.8.2	İşlənmiş məlumat fayllarının arxivləşdirilməsi	İşlənmiş məlumat fayllarının arxivləşdirilməsi	Yekun məlumatlar	DSK, KTSS	Arxivləşdirilmiş məlumatlar
5-ci mərhələnin yekunu. Məlumatlar təhlil üçün hazırdır					
6	Məlumatların təhlili	Nəticələrin hazırlanması, keyfiyyətin yoxlanılması, nəticələrin izahı, yekun nəticələrinin formalaşdırılması	Statistik məlumatlar, qiymətləndirmə, metodoloji sənədlər, yayım məhsulları	DSK, KTSS,	Yekun məlumatlar, uyğunsuzluqlar, qiymətləndirmə və təhlilin nəticələri
6.1	İlkin nəticələrin hazırlanması	İlkin nəticələrin 24 №-li rəsmi statistika hesabatı forması əsasında hazırlanması	Aqreqasiya olunmuş məlumatlar, çıxış cədvəlləri	DSK, KTSS	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.1	İlkin nəticələrin əldə edilməsi	Çıxış məlumatlarının hazırlanması və ya yenilənməsi	Aqreqasiya olunmuş məlumatlar	DSK, KTSS,	Çıxış cədvəlləri, dinamika sıraları
6.1.2	İlkin nəticələrdə mövsümi düzəlişlərin aparılması	Mövsümi düzəlişlərin aparılması	Çıxış cədvəlləri, dinamika sıraları	DSK, KTSS	Aidiyyəti üzrə yeni məlumatlar
6.2	Nəticələrin yoxlanılması	Nəticələrin yoxlanılması	Aqreqasiya olunmuş məlumatlar, çıxış məlumatları, məlumat mənbələri	DSK, KTSS	Yekun məlumatlar, uyğunsuzluqlar
6.2.1	Uyğunsuzluq və ya xətalərin müəyyən edilməsi	Məlumatların təkrar yoxlanılması	Aqreqasiya olunmuş məlumatlar	DSK, KTSS	Hesabatı səhvlərlə təqdim edən statistik vahidlər, uyğunsuzluqlara dair qeydlər
6.2.2	İlkin çıxış nəticələri ilə əvvəlki dövrlərin nəticələri arasında uyğunluğun yoxlanılması	İlkin çıxış məlumatlarının əvvəlki dövrlərin müvafiq məlumatları ilə müqayisə edilməsi	İlkin çıxış məlumatları və əvvəlki dövrlərin çıxış məlumatları	DSK, KTSS	Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər
6.2.3	Domenlərarası uyğunluq üçün ilkin çıxış nəticələrinin təhlili	İlkin çıxış məlumatlarının digər statistik domenlərin istehsal etdikləri oxşar çıxış məlumatları ilə müqayisə edilməsi	İlkin çıxış məlumatları və digər statistik domenlərin müvafiq məlumatları	DSK, KTSS	Müəyyən edilmiş uyğunsuzluqlara dair qeydlər

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
6.2.4	Nəticələrin redaktə edilməsi	Çıxış məlumatlarının makro redaktə edilməsi	Məlumatlar	DSK, KTSS	Yekun məlumatlar
6.3	Nəticələrin izahı	Çıxış məlumatların əsasında tam izahların hazırlanması	Çıxış məlumatları, qiymətləndirmə	DSK, KTSS, EƏMSŞ	Qiymətləndirmə və təhlil
6.3.1	Çıxış məlumatlarına baxış və qiymətləndirilmənin aparılması	Qiymətləndirilmənin aparılması	Çıxış məlumatları	DSK, KTSS	Qiymətləndirilmənin nəticələri
6.3.2	Müxtəlif vasitələrdən istifadə etməklə çıxış nəticələrin təhlili və izahı	Çıxış nəticələrin təhlili və izahı (cədvəllər, qrafiklər, xəritələr və s. şəkildə)	Qiymətləndirilmənin nəticələri	DSK, KTSS	Təhlilin nəticələri (cədvəllər və qrafiklər)
6.4	Məxfiliyin qorunmasına nəzarət	İlkin məlumatların məxfi saxlanması	Metodoloji sənədlər, çıxış məlumatları	DSK, KTSS	Çıxış məlumatları
6.4.1	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış nəticələrinin müəyyənləşdirilməsi	Daxili qaydalar əsasında məxfilik nəzarətinin obyektini hesab edilən nəticələrin eyniləşdirilməsi	DSK-nın məxfi statistik məlumatların qorunması sahəsində siyasəti, "Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" təlimatı	DSK, KTSS	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları
6.4.2	Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktualaşdırılması	Məxfilik nəzarətinin tətbiq edilməsi və çıxış nəticələrinin aktualaşdırılması	Məxfilik nəzarəti tətbiq ediləcək çıxış məlumatları	DSK, KTSS	Məxfiliyi təmin edilmiş çıxış məlumatları
6.5	Nəticələrin yekun formalaşdırılması	Yekun nəticənin hazırlanması	Çıxış məlumatları, yayım məhsulları	DSK, KTSS	İstifadəçilər üçün yekun nəticələr, arxivləşdirilmiş məlumatlar
6.5.1	Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün yekunlaşdırılması	Köməkçi məlumatların hazırlanması və müvafiq struktur bölmələrin (İİƏŞ timsalında) əməkdaşları ilə müzakirələrin aparılması	Təhlil edilmiş çıxış məlumatları	DSK, KTSS	Yayım məhsulları
6.5.2	Təhlil edilmiş çıxış nəticələrinin yayım üçün təsdiqi	Yekun çıxış məlumatlarının yayım prosesindən əvvəl baxış və təsdiq üçün hazırlanması	Yayım məhsulları	DSK, KTSS	Təsdiq edilmiş yayım məhsulları
6.5.3	Təhlil edilmiş çıxış nəticələrinin arxivləşdirilməsi	Təhlil edilmiş bütün çıxış məlumatları və müvafiq sənədlərin arxivləşdirilməsi	Təsdiq edilmiş yayım məhsulları	DSK, KTSS	Arxivləşdirilmiş məlumatlar
6-cı mərhələnin yekunu. Təhlilin nəticələri yayılmaya hazırdır					
7	Məlumatların yayılması	Kənd təsərrüfatı statistikasına dair göstəricilərin yayılması	Statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların	DSK, KTSS	Statistik məlumatlar, metaməlumatlar, yayım məhsulları, protokollar, təşviqat

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
			buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları, onlayn sorğular		materialları
7.1	Çıxış məlumatları sisteminin yeniləşdirilməsi	Kənd təsərrüfatı statistikasına dair göstəricilərin aktuallaşdırılması	Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, məlumatlar	DSK, KTSS	Statistik məlumatlar, məlumatlar
7.1.1	Məlumatların və məlumatların məlumat bazasına yüklənməsinə hazırlıq işlərinin görülməsi	Yekun məlumatların və məlumatların məlumat bazasına yüklənməsinə hazırlıq işləri	Statistik məlumatların buraxılış təqvimi, statistik məlumatlar, məlumatlar	DSK, KTSS	Hazırlanmış statistik məlumatlar və məlumatlar
7.1.2	Məlumatların və məlumatların məlumat bazasına yüklənməsi	Yekun məlumatların və onlarla əlaqəli məlumatların onlayn yayımı üçün məlumat bazasına yüklənməsi	Hazırlanmış statistik məlumatlar və məlumatlar	DSK, KTSS	Məlumat bazasına daxil edilmiş statistik məlumatlar və məlumatlar
7.1.3	Məlumatların müvafiq məlumatlarla əlaqəsinin təmin edilməsi	Yekun məlumatların müvafiq məlumatlarla əlaqəsinin təmin edilməsi	Statistik məlumatlar və məlumatlar	DSK, KTSS	Əlaqələndirilmiş statistik məlumatlar və məlumatlar
7.2	Yayım məhsullarının istehsalı	Ətraf mühit statistikasına dair göstəricilərin istehsalı	Statistik nəşrlərin kataloqu, məlumatların buraxılış təqvimi, yekun məlumatlar, yayım məhsulları	DSK, KTSS	Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları
7.2.1	Yayım məhsullarının hazırlanması	Statistik məhsulun komponentlərinin hazırlanması və yayım üçün istehsalı	Yekun məlumatlar	DSK, KTSS	Yayım məhsulları
7.2.2	Press-revizlərin və təhlili məruzələrin hazırlanması	Kənd təsərrüfatı statistikasına dair göstəriciləri xarakterizə edən press-revizlərin və təhlili məruzələrin hazırlanması	24 №-li rəsmi statistik hesabatı statistik hesabatının yekun məlumatları	DSK, KTSS,	Press - revizlər və təhlili məruzələr
7.2.3	İstehsal edilmiş yayım məhsullarının redaktəsi və tərcüməsi	Yayım məhsullarının redaktəsi və tərcümə edilməsi	Yayım məhsulları	DSK, KTSS	Redaktə və tərcümə edilmiş yayım məhsulları
7.2.4	İstehsal edilmiş yayım məhsullarının buraxılış üçün təsdiqi	Yayım məhsullarının buraxılış üçün təsdiqi	Buraxılış üçün hazırlanmış yayım məhsulları	DSK, KTSS	Buraxılış üçün təsdiqlənmiş yayım məhsulları
7.2.5	Məcmuə və digər nəşrlərin istehsalı	Statistik məlumatların və bülletenlərin hazırlanması	Statistik nəşrlərin kataloqu, məlumatların buraxılış təqvimi	DSK, KTSS	"Mal-qara və quşların baş sayı və heyvandarlıq məhsullarının istehsalı" və "Hər il yanvarın 1-l vəziyyətinə heyvanların,

No	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
					quşların və arı ailələrinin sayı” statistik bülletenlər
7.3	Yayım məhsullarının buraxılışının idarə edilməsi	Kənd təsərrüfatı statistikasına dair göstəricilərin buraxılışının idarə edilməsi	Yayım məhsullarının buraxılışının idarə edilməsi üzrə sənədlər	DSK, KTSS	İstifadəçiləri xəbərdar etmək, Arxivləşdirmə
7.3.1	Yayım məhsullarının buraxılışının idarə edilməsi	Yayım məhsullarının buraxılışlarının idarə edilməsi	DSK-nın təhlil üzrə iş planı, statistik nəşrlərin kataloqu, məcmuələrin və statistik məlumatların buraxılış təqvimini, nəşrlərin yayım reyestri	DSK, KTSS	İstifadəçilərin xəbərdar edilməsi
7.3.2	Yayım məhsullarının arxivləşdirilməsi	İstehsal edilmiş və yayım məhsullarının arxivləşdirilməsi	Yayım məhsulları	DSK, KTSS	Arxivləşdirmə
7.4	Yayım məhsullarının təşviqi	Yayım məhsullarının fəal təşviqi	İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğu, istifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, KTSS	Protokollar, hesabatlar, mətbuat konfransları, təşviqat materialları
7.4.1	Yayım məhsulunun istifadəsinin qiymətləndirilməsi	İstifadəçi məmnunluğunun qiymətləndirilməsi	İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə onlayn sorğunun nəticələri	DSK, KTSS	İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, onlayn sorğunun nəticələrinə dair hesabat
7.4.2	Yayım məhsullarının müxtəlif vasitələrdən istifadə etməklə təşviqi	İstifadəçilərin ehtiyaclarına əsaslanmaqla təşviqatların aparılması, istifadəçi məmnunluğunun təhlili	İstifadəçilərlə görüşlərə dair xidməti məruzələr, iclasların protokolları, hesabatlar	DSK, KTSS	Mətbuat konfransları, təşviqat materialları
7.5	İstifadəçi sorğularının idarə edilməsi	Kənd təsərrüfatı statistikasına üzrə daxil olan sorğuların cavablandırılması	Komitənin sədri və ya sədrin müavinlərinin tapşırığı	DSK, KTSS	Sorğuların cavablandırılması
7.5.1	İstifadəçi sorğularının qeydiyyatı və cavablandırılması	İstifadəçi sorğularının baxılması və cavablandırılması	Rəhbərliyin tapşırığı, daxil olan və göndərilən sənədlər və onların qeydiyyatı kitabları, elektron karguzarlıq	DSK, KTSS	Sənədlərin qeydiyyatı

№	Prosesin adı, fəaliyyət	İşin adı	Giriş materialı	Təchizatçı	Nəticə
			sistemi		
7-ci mərhələnin yekunu. Statistik məlumatlar yayımlandı					
8	Qiymətləndirmə	24 №-li rəsmi statistika hesabatı üzrə statistik prosesin qiymətləndirilməsi	Qiymətləndirməyə dair materiallar, akt və hesabatlar, KİS-ə dair sənədlər	DSK, KTSS	Akt və hesabatlar, təhlil və plan
8.1	Qiymətləndirmə üçün məlumatların toplanması	24 №-li rəsmi statistika hesabatı üzrə statistik prosesə dair məlumatların toplanması	Hesabatlar və KİS-ə dair sənədlər	DSK, KTSS	Toplanmış materiallar
8.1.1	Əvvəlki altproseslərdə qiymətləndirmə ilə bağlı materialların toplanması	Qiymətləndirmə ilə bağlı materialların toplanması və qiymətləndirməyə hazırlıq işləri	24 №-li rəsmi statistika hesabatı üzrə statistik prosesin əvvəlki mərhələləri üzrə nəticələrlə bağlı hesabatlar və ya KİS-ə dair sənədlər	DSK, KTSS	Toplanmış materiallar
8.2	Qiymətləndirmənin aparılması	24 №-li rəsmi statistika hesabatı üzrə statistik prosesə dair qiymətləndirmənin aparılması	Toplanmış materiallar, KİS-ə dair sənədlər	DSK, KTSS	Akt və hesabatlar
8.2.1	İstehsal prosesinin qiymətləndirməsinin aparılması	24 №-li rəsmi statistika hesabatı üzrə statistik istehsal prosesinin təhlili və qiymətləndirməsi	Keyfiyyət məruzələri, DESAP, şöbə üzrə proseslərin idarə olunması standartları və prosesin xəritəsi, KİS SP-lər, KİS KV	DSK, KTSS	KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsuzluqlara dair akt", Auditin nəticələrinə dair hesabat
8.3	Fəaliyyət planının razılaşdırılması	24 №-li rəsmi statistika hesabatı üzrə statistik prosesə dair razılaşdırılmış fəaliyyət planının hazırlanması	Akt və hesabatlar	DSK, KTSS	Təhlil və plan
8.3.1	Fəaliyyətin təkmilləşdirilməsi üçün tövsiyələrin verilməsi	24 №-li rəsmi statistika hesabatı üzrə statistik prosesə dair fəaliyyət planına salınacaq tövsiyələrin toplanması	KİS-in daxili auditlərinin nəticələri üzrə "Uyğunsuzluqlara dair akt", Auditin nəticələrinə dair hesabat, Yoxlama və nəzarət auditinin nəticələrinə dair hesabat	DSK, KTSS	Rəhbərlik tərəfindən təhlil, KİS-in illik fəaliyyət planı

FAO - BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı

KTN - Kənd Təsərrüfatı Nazirliyi

ƏN - Ədliyyə Nazirliyi

MDB - Müstəqil Dövlətlər Birliyi

DSK - Dövlət Statistika Komitəsi

YSO - Yerli Statistika Orqanları

KTSS – Kənd təsərrüfatı statistikasının şöbəsi